

"İstanbul fəth edilməz, Çanaqqala keçilməz!"

Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri ki-mi daxil olan Çanaqqala savaşından 109 il ötür. Bu tarix türkün varlığını sübut etməsi baxımından möhtəşəm əhəmiyyətə malikdir. Vətənin içində ona düşmən kəsilənlərə, onu məhv etmək istəyən xarici qüvvələrə qarşı hünəri və ləyaqəti ilə qalib gələn türkün varlığını həzm edə bilməyiblər. 259 gün davam edən, böyük insan itkisi ilə nəticələnən bu savaş həm də türkün yurd sevgisinin, mənəvi gücünün düşmənin hərbi-texniki üstünlükleri üzərində qalibiyət rəmzi idi. Çanaqqala savaşı nəticəsində dünya türkün gücünə, birliyinə, əzmininə, ığidiliyinə bir daha şahid oldu. Tarixin səhifələrinə qızıl hərfiylə yazılmış bu döyük bütün dünyada proseslərin gedisatına da təsir etdi. Dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qəhrəman türk ordusunun Çanaqqala cəbhəsində apardığı mübarizə bu gün hələ də dillər əzbəridir. Çünkü bu, həm də gələcək qurtuluş savaşının şərəfli başlangıcı idi.

qala keçilməz! Yəni boğaza yaxınlaşan düşmən gəmiləri bura girse, Anadolunun taleyi həll olunacaq və İstanbul işğal ediləcək. Cəbhədə tək qalmış "onbaşılı"nın isə atmağa sadəcə 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Özündən qat-qat ağır bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması mümkün deyildi. Lakin necə deyərlər, insana o an sanki güc-qüvvət gəlir. Qəhrəman Seyid 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o, düşmən gəmisinin gövdəsini darmadağın edir, onu batırır və onun bu qəhrəmanlığı nəticəsində düşmən geri çəkilir. Lakin dənizdən hücumla istədiyini əldə edə bilməyəcəyini anlayan düşmən bu dəfə qurudan hərbi əməliyyata baslamağı qərrara aldı. Aprelin 25-də quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün en qanlı döyüşləri başladı. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olsuqca az idi. Hər iki tərəf çoxlu sayıda itkiler verirdi. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıra bilməyərək İstanbulu və boğazları tuta bilmədi. Düşmən 1915-ci il dekabr ayının 19-20-də Anafartalar və Arıburnu, 1916-ci il yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkdi. Beləliklə, 1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələndi.

"Türkün turkdən başqa dostu yoxdur" ifadəsi də bu savaşda bir daha öz təsdiqini tapdı. Osmanlıların Çanaqqala cəbhəsində verilən mübarizəyə Türk dünyasının hər yerindən minlərlə türksoyu insan dəstək verdi. Çanaqqala gəlmiş, türk qardaşları ilə birgə ciyirciyinə döyükərək əsl qəhrəmanlıq nümayiş etdirmiş Azərbaycan türkləri "Qardaş qardaşın dar gündə köməyi olmalıdır" ənənəsinə sadiq qaldılar. Bu savaşa qatılmaq üçün 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min "mehmetcik"lə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid oldular. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu, ona dəstək verdi. Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğu bu döyüşlərdə təsdiq olundu.

Bir millətin gücünü ortaya çıxaraq nələr edə bilecəyini göstərən bu şərəfli döyük, Türkiyə Cumhuriyyəti qurulduğundan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, 18 mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib.

Təhfə SƏMƏDOVA,
"Respublika".



Diger döyüşlərdən fərqli olaraq Çanaqqalada bütün təbəqədən olan insanlar iştirak edirdi və vətən uğrunda, torpaq, yurd naminə neçə-neçə ər igid öz canından keçdi. Öz qanlıları ilə torpağı yoğuran igidlər deyirdilər ki, biz ölsək də təki Osmanlı ayaqda qalsın. Türkəri yer üzündən silmək istəyənlər bu dəfə də öz niyyətlərinə cəta bilmədilər. Bu savaşda türkün düşmənlərinin məqsədi Türkiyəni, türklik döyüşunu yer üzündən silmək, onu tamamilə məhv etmək idi. Çanaqqalada türkərin dünyani heyrətə gətirən döyükənliyi artıq 100 ildən çoxdur ki, müzakirə mövzusu olaraq qalır. Bir xalqın özünü ən təhlükəli məqamda belə ayaqda saxlaması, qətiyyən ümidsiz olmaması, təhlükəyə qarşı durmaq qüdrəti, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Çünkü 8 ay yarımdan davam edən qanlı savaşda düşmən yarımla milyona yaxın əsgər itirdi və yenə də türkə qalib gələ bilmədi.

Çanaqqala savaşında çoxlu sayıda ziyali həm vuruşub, həm də əsl vətənpərvərlik təbliğati aparırdılar. Bu da təbii ki, texniki imkan-

lar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyükə ruhunu nəzərəçarpacaq dərəcədə artırırı. Zəif texnikalarla silahlanmışdır, lakin son dərəcə döyükən və əzmkar idilər. Türkərin göstərdiyi əzm və şücaət düşmən generallarını, siyasi xadimlərini belə heyrətə salmışdır. İngilterənin baş naziri Uinston Çörçilli: "Türkə Çanaqqalada ən müasir texnika ilə silahlanmış müttəfiq güclərin qarşısında qala kimi dayanmışdır", ingilis generali Oqländer isə: "Türk əsgərinin döyükənliyinin nəzərə alınmaması ingilislər üçün fəlakət olur", - demişdilər.

Bu savaşda mərdliklə döyükə, vətəni üçün özünü fəda edənlərdən biri də Seyid "onbaşılı" (çavuş) olub. Yanındaki topçuların həlak olmasına baxmayaraq, o, öz ümidiyi itirmir, torpaq uğrunda yorulmadan savaşırdı. Lakin necə deyərlər, hər kəs yatar, amma düşmən əsla. Odur ki, həm qurudan, həm də dənizdən hücuma keçən qarşı tərəf yavaş-yavaş İstanbulu yaxınlaşırı. Türkər üçünsə bir qanun var idi: İstanbul fəth edilməz, Çanaqqala